

Ümumi məsələlər üzrə rəis müavini vəzifəsi üzrə test tapşırıqları

1. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini müraciətə baxan subyektdən xahiş etmək bəndi hansı şəxsin hüququna aiddir?

- A) Qrup rəhbərinin hüququna
- B) Müraciətinə baxılan vətəndaşın hüququna
- C) Asan xidmət mərkəzinin direktorunun hüququna
- D) Müraciətə baxan subyektin hüququna
- E) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

2. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək bəndi hansı şəxsin hüququna aiddir?

- A) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna
- B) Qrup rəhbərinin hüququna
- C) Müraciətinə baxılan vətəndaşın hüququna
- D) Asan xidmət mərkəzinin direktorunun hüququna
- E) Müraciətə baxan subyektin hüququna

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

3. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək bəndi hansı şəxsin hüququna aiddir?

- A) Asan xidmət mərkəzinin direktorunun hüququna
- B) Müraciətə baxan subyektin hüququna
- C) Qrup rəhbərinin hüququna

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

D) Müraciətinə baxılan vətəndaşın hüququna

E) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

4. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək bəndi hansı şəxsin hüququna aiddir?

A) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna

B) Asan xidmət mərkəzinin direktorunun hüququna

C) Müraciətə baxan subyektin hüququna

D) Qrup rəhbərinin hüququna

E) Müraciətinə baxılan vətəndaşın hüququna

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

5. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq bəndi hansı şəxsin hüququna aiddir?

A) Müraciətinə baxılan vətəndaşın hüququna

B) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna

C) Asan xidmət mərkəzinin direktorunun hüququna

D) Müraciətə baxan subyektin hüququna

E) Qrup rəhbərinin hüququna

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

6. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən- müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti göndərildikdə

həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq bəndi hansı şəxsin hüququna aiddir?

- A) Qrup rəhbərinin hüququna
- B) Müraciətinə baxılan vətəndaşın hüququna
- C) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna
- D) Asan xidmət mərkəzinin direktorunun hüququna
- E) Müraciətə baxan subyektin hüququna

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

7. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti göndərilməsinə dair məlumat almaq bəndi hansı şəxsin hüququna aiddir?

- A) Asan xidmət mərkəzinin direktorunun hüququna
- B) Müraciətə baxan subyektin hüququna
- C) Müraciətinə baxılan vətəndaşın hüququna
- D) Qrup rəhbərinin hüququna
- E) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

8. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək bəndi hansı şəxsin hüququna aiddir?

- A) Müraciətə baxan subyektin hüququna
- B) Qrup rəhbərinin hüququna
- C) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna
- D) Asan xidmət mərkəzinin direktorunun hüququna
- E) Müraciətinə baxılan vətəndaşın hüququna

Testin çətinlik dərəcəsi: asan

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

9. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən-müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər bəndi hansı şəxsin vəzifə borcuna aiddir?

- A) Müraciətinə baxılan vətəndaşın vəzifə borcuna
- B) Müraciətə baxan subyektin vəzifə borcuna
- C) Səyyar xidmətin Qrup rəhbərinin vəzifə borcuna
- D) Müraciətə baxan subyektin vəzifəli şəxsinin vəzifə borcuna
- E) Asan xidmət mərkəzinin direktorunun vəzifə borcuna

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

10. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən-məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər bəndi hansı şəxsin vəzifə borcuna aiddir?

- A) Asan xidmət mərkəzinin direktorunun vəzifə borcuna
- B) Müraciətinə baxılan vətəndaşın vəzifə borcuna
- C) Müraciətə baxan subyektin vəzifə borcuna
- D) Səyyar xidmətin Qrup rəhbərinin vəzifə borcuna
- E) Müraciətə baxan subyektin vəzifəli şəxsinin vəzifə borcuna

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

11. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən-müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər bəndi hansı şəxsin vəzifə borcuna aiddir?

- A) Asan xidmət mərkəzinin direktorunun vəzifə borcuna
- B) Müraciətinə baxılan vətəndaşın vəzifə borcuna
- C) Səyyar xidmətin Qrup rəhbərinin vəzifə borcuna
- D) Müraciətə baxan subyektin vəzifəli şəxsinin vəzifə borcuna

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

E) Müraciətə baxan subyektin vəzifə borcuna

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

12. Qeyd edilənlərdən hansı yanlıştır?

A) Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımı sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər

B) Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməlidirlər

C) Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən şikayət vermək qaydasını izah etməməlidirlər

D) Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər

E) Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara şikayət vermək qaydasını izah etməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

13. Vətəndaşın yazılı müraciəti barədə müddəalardan hansı doğrudur?

A) Yazılı müraciətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərməlidir

B) Yazılı müraciətdə vətəndaşın adı, bitirdiyi orta məktəb göstərməlidir

C) Yazılı müraciətdə vətəndaşın adı, atasının adı, soyadı, bitirdiyi ali məktəb göstərməlidir

D) Yazılı müraciətdə vətəndaşın adı, atasının adı, soyadı göstərməlidir

E) Yazılı müraciətdə vətəndaşın adı, atasının adı, soyadı, doğulduğu şəhər göstərməlidir

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

14. Qeyd edilənlərdən hansı doğrudur?

- A) Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş yenidən müraciət etməlidir
- B) Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş müraciətin geri çəkməlidir
- C) Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir
- D) Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş istənilən qərarla razılaşmalıdır
- E) Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş hüququnasa müraciət etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

15. Abonent məlumatlarında dəyişikliklər edilən zaman hansı müqavilə və harda bağlanır?

- A) Qaz təchizatı haqqında müqavilə, Azəriqaz İB-də bağlanır
- B) Qaz təchizatı haqqında müqavilə ASAN Kommunal və ASAN xidmət mərkəzlərində bağlanır
- C) Təhlükəsizlik haqqında müqavilə, Azəriqaz İB-də bağlanır
- D) Qaz təchizatı haqqında müqavilə, Energetika Nazirliyində-də bağlanır
- E) Təhlükəsizlik haqqında müqavilə , FHN-də bağlanır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

16. Qaz sızmasını və dəm qazını müəyyən edən detektor harda yerləşdirməlidir?

- A) Çıxış xəttində
- B) Zirzəmidə

- C) Binanın daxilində
- D) Giriş xəttində
- E) Binanın xaricində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

17. 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar hansı işləri etməlidir?

- A) Buraxılış sazlama işlərini
- B) Balans mənsubiyyətini
- C) Təmir yoxlama işlərini
- D) Rejim sazlama işlərini
- E) Kalibrlənmə işlərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

18. İstehlakçılar qazdan istifadə etdiyi müddətdə hansı hallar yolverilməz hesab olunur?

- A) Qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini təmin etmək
- B) Aparılan Rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib etmək
- C) Qaz qurğularının layihə və istismara qəbul sənədlərini istismar müddəti ərzində özündə saxlamaq
- D) Rejim kartlarına əsasən qaz qurğularının istismarını təmin etmək
- E) Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

19. İstehlakçıya hansı halda qazdan istifadə etmək qadağan edilir?

A) İldə bir dəfədən az olmayaraq tüstü və havadəyişmə xətlərinin növbəti yoxlamalarını və təmizləmələrini aparmadan

B) Əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlamaq

C) Rejim kartlarına əsasən qaz qurğularının istismarını təmin etmək

D) Aparılan Rejim-sazlama işlərinin nəticəsində rejim kartlarının tərtib etmək

E) Köməkçi avadanlıqların sazlanmasını təmin etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

20. Zədələnmiş qaz sayğacı çıxarılsa və zədələnmədə istehlakçının heç bir müdaxiləsi yoxdursa, sərfiyyatın hesablama qaydasını göstərin.

A) Qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq

B) Tarif Şurasının təyin etdiyi hesablama qaydasına uyğun olaraq

C) Sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq

D) Satış departamentinin qeyd etdiyi qaydaya uyğun olaraq

E) İstehlakçı tərəfindən hesablanmış normaya uyğun olaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

21. Hansı halda məişət qaz qurğusu qaz paylayıcı şəbəkəyə qoşulur?

A) Texniki şərt alındıqdan sonra

B) Sınaqdan keçirildikdən sonra

C) Qəza xidmətinin razılığından sonra

D) Protokoldan sonra

E) Layihə təsdiq edildikdən sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

22. Qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən ... Adlanır.
(Nöqtələrin yerinə düzgün cavabı qeyd edin)

- A) İstehsalçı
- B) Qaz paylayıcısı
- C) İstehlakçı
- D) İstifadəçi
- E) Supervisor

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

23. Qaz paylayıcısı istehlakçıya hesabı nə zaman təqdim etməlidir?

- A) Hər həftə
- B) Ayda 2 dəfə
- C) Hər ay
- D) Ayda 3 dəfə
- E) Rüblük

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

24. Qaz paylayıcısı tərəfindən hesab təqdim edildikdən sonra istehlakçı hansı müddətdə istifadə etdiyi qazın dəyərini ödəməlidir?

- A) Razılaşma ilə
- B) 10 gün müddətində
- C) Müddət sərbəstdir
- D) Bir ay müddətində
- E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

25. Qaz paylayıcısı alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açdıqdan sonra istehlakçıya nə verməlidir?

- A) İstifadə aktı
- B) Göstərici kitabı
- C) Təlimat kitabı
- D) Protokol
- E) Üzləşmə kitabı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

26. Hansı halda qaz paylayıcısı qazın verilməsini dayandıra bilər?

- A) İstehlakçının şifahi müraciətilə bağlı
- B) Yoxlama keçirilməsi ilə bağlı
- C) Təmir-profilaktika işlərilə bağlı
- D) Sazlama işləri ilə əlaqədar
- E) İstehsalçının razılığı əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

27. İstehlakçıya qazın verilməsinin dayandırılması hansı formada həyata keçirilir?

- A) Akt əsasında
- B) Fərdi şəkildə
- C) Protokol əsasında
- D) Sisteməlik
- E) Qrup şəklində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

28. Müqavilənin ləğv edilməsi barədə müraciət olduğu halda qaz paylayıcı tərəfindən hansı müddətdə qərar qəbul edilməlidir?

- A) 10 iş günü müddətində
- B) Dərhal
- C) 2 iş günü müddətində
- D) Razılıq əsasında
- E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

29. Əgər obyekt yeni istehlakçı tərəfindən istismar olunursa köhnə istehlakçı yeni istehlakçıya nə təqdim etməlidir?

- A) Qaz paylayıcısının aktını
- B) Sazlama işləri ilə bağlı aktı
- C) Tərtib edilən aktı
- D) Borcu olmamağı haqqında arayış
- E) Təmir protokolunu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

30. Yeni istifadəçi nə zaman müqavilə bağlanması üçün müraciət etməlidir?

- A) Razılıq əsasında
- B) 5 iş günü müddətində
- C) Dərhal

D) 2 iş günü müddətində

E) 10 iş günü müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

31. Əgər qanunsuz qoşulma mövcuddursa qaz paylayıcı ilk növbədə nə etməlidir?

A) Qaz verilişini dayandırmalı və müqaviləni ləğv etməlidir

B) Müqaviləni ləğv etməli və dəymiş zərərin dəyərini tələb etməlidir

C) Sərf protokolunu tərtib etməli və istehlakçıya verməlidir

D) Qaz verilişini dayandırmalı və dəymiş zərərin dəyərini tələb etməlidir

E) Qazpaylayıcı hüquqi qiymət verməli və istehlakçıya bildirməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

32. Mövcud problemlər aradan qaldırıldıqdan sonra qaz verilməsi hansı müddətdə bərpa edilməlidir?

A) Dərhal

B) 1 iş günü müddətində

C) 5 iş günü müddətində

D) Razılaşma əsasında

E) 3 iş günü müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

33. Qeyd edilənlərdən hansı doğrudur?

A) 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar buraxılış sazlama işlərini yerinə yetirməlidirlər

B) 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar balans mənsubiyyətini yerinə yetirməlidirlər

C) 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar təmir yoxlama işlərini yerinə yetirməlidirlər

D) 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar rejim sazlama işlərini yerinə yetirməlidirlər

E) 3 (üç) ildə bir dəfədən az olmayaraq istehlakçılar kalibrənmə işlərini yerinə yetirməlidirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

34. Sayğac quraşdırılarkən divarla onun arasındakı məsafə nə qədər olmalıdır?

A) 4-6 sm

B) 10-15 sm

C) 3-5 sm

D) 6-8 sm

E) 7-11 sm

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

35. Mənzillərdə məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri hansı struktur bölmə tərəfindən yerinə yetirilir?

A) Qaz İxrac İdarəsi

B) Azneft İstehsalat Birliyi

C) İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

D) Azəriqaz İstehsalat Birliyi

E) Azərikimya İstehsalat Birliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

36. G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirilməsi işlərinin yerinə yetirilməsini hansı struktur bölmə həyata keçirir?

- A) Azəriqaz İstehsalat Birliyi
- B) Qaz İxrac İdarəsi
- C) Azərikimya İstehsalat Birliyi
- D) Azneft İstehsalat Birliyi
- E) İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

37. Qaz sayğacları fərdi həyət evlərində harada yerləşdirilir?

- A) Həyət evinin girişində
- B) Həyətə giriş qapısının yaxınlığında
- C) Həyət evinin arxa tərəfində
- D) Həyət evinin ön tərəfində
- E) Həyət evinin içərisində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

38. Qaz sayğacları hündür mərtəbəli binalarda yerləşdirilmə qaydasını göstərin.

- A) Mənzilin girişində və içəridə
- B) Açıq eyvanda və pilləkanın altında
- C) Pilləkən qəfəsində və açıq eyvanlarda
- D) Mənzilin çıxışında və içəridə
- E) Pilləkanın altında və çöldə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

39. Qazdan istifadə Qaydalarına görə istehlakçı kimdir?

- A) Qazı satın alıb və paylayan şəxs
- B) Qazdan xammal kimi istifadə edən fiziki şəxs
- C) Qazdan xammal kimi istifadə edən hüquqi şəxs
- D) Qazdan xammal kimi istifadə edən hüquqi və fiziki şəxs
- E) Qazı satın alan və qazdan yanacaq, xammal kimi istifadə edən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

40. Qazdan istifadə Qaydalarına görə sənaye qaz qurğusu nədir?

- A) Qaz sərfi saatda 12 kub metrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğusu
- B) Qaz sərfi saatda 8 kub metrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğusu
- C) Qaz sərfi saatda 10 kub metrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğusu
- D) Qaz sərfi saatda 11 kub metrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğusu
- E) Qaz sərfi saatda 9 kub metrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən qaz qurğusu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

41. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra hansı müddət ərzində qaz paylayıcı tərəfindən istehlakçılara qazın verilməsi bərpa olunmalıdır?

- A) İki iş günü ərzində
- B) Bir iş günü ərzində
- C) Beş iş günü ərzində
- D) Altı iş günü ərzində
- E) Yeddi iş günü ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

42. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanması üçün qaz paylayıcısına hansı müddət ərzində yazılı müraciət etməlidir?

- A) 9 gün müddətinə
- B) 7 gün müddətinə
- C) 10 gün müddətinə
- D) 12 gün müddətinə
- E) 11 gün müddətinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

43. Yazılı müraciət daxil olduğu gündən başlayaraq hansı müddət ərzində yeni mülkiyyətçi ilə qaz paylayıcı arasında müqavilə bağlanır?

- A) 6 gün ərzində
- B) 4 gün ərzində

C) 5 gün ərzində

D) 3 gün ərzində

E) 1 gün ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

44. Əhali və qeyri-əhali abonentləri ilə qaz təchizatı barədə müqavilənin bağlanma qaydaları hansıdır?

A) Müqavilə Qazdan istifadə Qaydalarına uyğun 5 illik bağlanılır

B) Müqavilə Qazdan istifadə Qaydalarına uyğun 3 illik bağlanılır

C) Müqavilə Qazdan istifadə Qaydalarına uyğun 6 aylıq bağlanılır

D) Müqavilə Qazdan istifadə Qaydalarına uyğun həmişəlik bağlanılır

E) Müqavilə Qazdan istifadə Qaydalarına uyğun 1 illik bağlanılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

45. Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma prosesi kim tərəfindən və necə həyata keçirilir?

A) Qaz paylayıcısı ilə iki nəfər hal sahibinin iştirakı ilə akt tərtib edilir

B) İstehlakçı tərəfindən müdaxilə oldunduğu üçün cərimə olunur

C) Qaz paylayıcısı nümayəndələri qaz nəqlini dərhal dayandırır

D) İstehlakçı tərəfindən müdaxilə oldunduğu üçün məhkəməyə verilir

E) İstehlakçı ilə qaz paylayıcısı bağlanmış müqaviləyə xitam verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

46. Aşağıda qeyd olunanlardan hansı yaşayış evlərinin qazlaşdırma prosedur qaydasına aiddir?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) Bir pəncərə prinsipi
- B) Dispetçer xidmətinə müraciət
- C) Qaz istismar sahəsinə müraciət
- D) Asan xidmətə müraciət
- E) Lisenziyası olan təşkilatla müqavilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

47. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə kimin hesabına həyata keçirilir?

- A) Qaz palayıcısı hesabına
- B) İstehlakçı hesabına
- C) Qaz sayğacından istifadə edən şəxs tərəfindən
- D) Sifarişçi hesabına
- E) Bağlanmış müqaviləyə əsasən hər iki tərəfdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

48. Tarif şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarına əsasən istehlakçı il ərzində smart sayğaca 2800 kubmetr yükləndikdən sonra istehlakçı smart kartına 70 AZN ödəniş edib smart sayğaca yükləyərkən balansa neçə kumetr qaz oturacaq?

- A) 640
- B) 350
- C) 650
- D) 700
- E) 390

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

49. Tarif şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarına əsasən istehlakçı il ərzində smart sayğaca 130 kubmetr yükləndikdən sonra istehlakçı smart kartına 5 AZN ödəniş edib smart sayğaca yükləyərkən balansə neçə kumetr qaz oturacaq?

- A) 50
- B) 25
- C) 35
- D) 45
- E) 47

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

50. Aşağıda qeyd olunanlardan hansı Smart Sayğacın hissələri deyildir?

- A) Giriş və çıxış yivli birləşmələr
- B) Klapanın açılışı və kredit həcmindən istifadə düyməsi
- C) Qoruyucu klapan
- D) 8 rəqəmli mexaniki hesablayıcı mexanizm
- E) Kart yuvası və element yuvasının qoruyucu qapağı

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

51. Smart Sayğacın giriş və çıxış yivli birləşmələri arasında olan məsafə nə qədərdir?

- A) 15 sm
- B) 11 sm
- C) 20 sm
- D) 8 sm
- E) 17 sm

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

52. Tarif şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarına əsasən istehlakçı il ərzində smart sayğaca 100 kubmetr yükləndikdən sonra istehlakçı smart kartına 20 AZN ödəniş edib smart sayğaca yükləyərkən balansə neçə kumetr qaz oturacaq?

A) 100

B) 200

C) 120

D) 125

E) 135

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

53. Tarif şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarına əsasən istehlakçı il ərzində smart sayğaca 90 kubmetr yükləndikdən sonra istehlakçı smart kartına 14 AZN ödəniş edib smart sayğaca yükləyərkən balansə neçə kumetr qaz oturacaq?

A) 90

B) 110

C) 140

D) 70

E) 125

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

54. Tarif şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli qərarına əsasən istehlakçı il ərzində smart sayğaca 9000 kubmetr yükləndikdən sonra istehlakçı smart kartına 140 AZN ödəniş edib smart sayğaca yükləyərkən balansə neçə kumetr qaz oturacaq?

A) 9000

B) 1100

C) 1400

D) 700

E) 1250

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

55. Qazdan istifadə Qaydaları qanunu hansı qanuna uyğun hazırlanmışdır?

A) Elektroenergetika haqqında

B) Qaz təchizatı haqqında

C) Texniki təhlükəsizlik haqqında

D) Yangın təhlükəsizliyi haqqında

E) Nəqliyyat haqqında

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

56. Qaz paylayıcısı kimlər ola bilər?

A) Fiziki şəxslər

B) Xarici vətəndaşlar

C) Hüquqi şəxslər

D) Hüquqi və ya fiziki şəxslər

E) Kommersiya təşkilatları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

57. İstehlakçı kimdir?

- A) Qaz sayğaclarına nəzarət edən
- B) Qazın təchizatını təşkil edən
- C) Təbii qazı alıb və kənara satan
- D) Qazdan yanacaq kimi istifadə edən
- E) Qazın balansını hesablayan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

58. Qaz sayğaclarının növbəti dövlət yoxlaması hansı müddətdə həyata keçirilir?

- A) Altı ay müddətində növbəti dövlət yoxlaması həyata keçirilir
- B) Beş il müddətində növbəti dövlət yoxlaması həyata keçirilir
- C) Üç il müddətində növbəti dövlət yoxlaması həyata keçirilir
- D) Bir il müddətində növbəti dövlət yoxlaması həyata keçirilir
- E) Texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

59. Qazın pərakəndə satış qiymətləri (tarifləri) hansı qurum tərəfindən tənzimlənir?

- A) İqtisadiyyat Nazirliyi tərəfindən
- B) Maliyyə Nazirliyi tərəfindən
- C) Hesablama Palatası tərəfindən
- D) Tarif (qiymət) Şurası tərəfindən
- E) SOCAR tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

60. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün hansı sənədi təqdim edir?

- A) Sayğacın pasportunu
- B) İki tərəfli müqaviləni
- C) İki tərəfli protokolu
- D) Üzləşmə kitabçasını
- E) Üzləşmə haqqında aktı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

61. İstehlakçı qazın verilməsinin dayandırılması barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı hansı müddət ərzində qazın verilməsini dayandırmalıdır?

- A) 4 iş günü müddətində
- B) 7 iş günü müddətində
- C) 3 iş günü müddətində
- D) 2 iş günü müddətində
- E) 5 iş günü müddətində

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

62. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə hansı sənədlə rəsmiləşdirilir?

- A) Protokolla rəsmiləşdirilir
- B) Aktla rəsmiləşdirilir
- C) Müqaviləyə əlavə ilə rəsmiləşdirilir
- D) Sərəncamla rəsmiləşdirilir
- E) Kitabçada qeydiyyat aparılır

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

63. Yazılı müraciət daxil olduğu gündən başlayaraq hansı müddətdə yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır?

- A) 3 (üç) iş günü müddətində
- B) 5 (beş) iş günü müddətində
- C) 2 (iki) iş günü müddətində
- D) 4 (dörd) iş günü müddətində
- E) 7 (yeddi) iş günü müddətində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

64. Azərbaycan Respublikası ərazisində qazın alqı-satqısı hansı qanunla tənzimlənir?

- A) Qaz təchizatı haqqında qanunla
- B) Elektroenergetika haqqında qanunla
- C) Texniki təhlükəsizlik haqqında qanunla
- D) Qazın nəqli haqqında qanunla
- E) Qazdan istifadə haqqında qanunla

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

65. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi hansı müddətə bağlanılır?

- A) 18 aylıq
- B) 6 aylıq
- C) 9 aylıq

D) 12 aylıq

E) 24 aylıq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

66. Paylayıcı illik iş planına uyğun təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını hansı müddət ərzində xəbərdar etməlidir?

A) Ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli

B) Ən azı 3 (üç) gün əvvəl xəbərdar etməli

C) Ən azı 2 (iki) gün əvvəl xəbərdar etməli

D) Ən azı 7 (yeddi) gün əvvəl xəbərdar etməli

E) Ən azı 1 (bir) gün əvvəl xəbərdar etməli

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

67. İstehlakçının təqsirli hərəkətləri, habelə müqavilə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərər üçün qazpaylayıcı hansı tədbir görür?

A) Qazpaylayıcı protokol bağlayır və baş idarəyə göndərir

B) Akt bağlanılır və istehlakçı məhkəməyə verilir

C) Bağlanmış müqaviləni qabaqcadan dayandırır

D) İstehlakçıya verilən qazı dayandırır

E) Zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

68. Qaz sayğacları harada quraşdırılmalıdır?

A) Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində

- B) Qaz paylayıcısı münasib bildiyi yerdə, mənzilin ya qapının yanında
- C) İstehlakçı müəyyənləşdirdiyi sərhəddə
- D) Göstəricilərinin tam oxunması və üzərində əməliyyatların aparılması üçün əlçatan yerdə
- E) Bina evlərində binaların girişində, həyət evlərində isə həyətlərin çıxışında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

69. Mənzillərdə qaz sayğacı kimin hesabına quraşdırılır?

- A) Qaz paylayıcısının hesabına
- B) İstehlakçının vəsaiti hesabına
- C) Qarşılıqlı razılaşdırma əsasında
- D) Dövlət büdcəsi hesabına
- E) SOCAR-ın hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

70. İdarə və müəssisələrdə qaz sayğacı kimin hesabına quraşdırılır?

- A) SOCAR-ın hesabına
- B) Qaz istehlakçısının hesabına
- C) Qarşılıqlı razılaşdırma əsasında
- D) Dövlət büdcəsinin hesabına
- E) Paylayıcının hesabına

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

71. Abonentə məxsus smart kart yararəsiz hala düşdükdə abonent nə etməlidir?

- A) Qaz paylayıcısına məktubla müraciət etməlidir
- B) Qaz istismar idarəsinə ərizə ilə müraciət etməlidir
- C) Azəriqaz İB-nin müvafiq şöbəsinə məktubla müraciət etməlidir
- D) Asan xidmət və ya Asan kommunal mərkəzinə müraciət etməlidir
- E) Azəriqaz İB-yə məxsus müvafiq terminallardan əldə etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

72. Abonent tərəfindən ona məxsus smart sayğacın plomonun zədələməsi, qırılması və ya üzərində olmaması aşkar edildikdə, abonent haraya müraciət etməlidir?

- A) Qaz İstismar idarəsinə və ya qəza-bərpaetmə xidmətlərinə müraciət etməli
- B) 104 və ya 185 qaynar xətt xidmətlərinə müraciət etməli
- C) Dispetçer xidmətinə və ya Qaz İstismar idarəsinə müraciət etməli
- D) Azəriqaz İB-nin müştəri və ya dispetçer xidmətinə müraciət etməli
- E) 193 və ya 103 qaynar xətt xidmətlərinə müraciət etməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

73. İl ərzində smart sayğaca 3000 kub metr yükləndikdən sonra istehlakçı smart kartına 250 Azn ödəniş edib smart sayğaca yükləyərkən balansla neçə kub metr qaz oturacaq?

- A) 2440
- B) 2450
- C) 1850
- D) 2250
- E) 1250

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistral qaz k m rl rinin texniki istismarı v  onların istismarında texniki t hl k sizlik qaydaları. Bakı, 2013

74.  hali abonentl rin  illik 10 q pik tarifl ril  ayrılmıř limit 2017-ci il n  q d r olub?

A) 2017-ci il - 1800 kubmetr

B) 2017-ci il - 1900 kubmetr

C) 2017-ci il - 1400 kubmetr

D) 2017-ci il - 1700 kubmetr

E) 2017-ci il - 1500 kubmetr

Testin  t nlik d r c si: orta

İstinad: Az rbaycan Respublikası Nazirl r Kabinetinin 2011-ci il 12 may tarixli 80 n mr li q rarı il  t sdiq edilmiř qazdan istifad  qaydaları. Bakı, 2011

75. İstehlak nın arzusu il  qaz sayğacının d vl t yoxlanılmasından ke irilm sin  g r  v saiti kim  d m lidir?

A) Qaz paylayıcısı

B) Podrat ı

C) Sifari i

D) İstehlak ı

E) İstehsal ı

Testin  t nlik d r c si:  t n

İstinad: Az rbaycan Respublikası Nazirl r Kabinetinin 2011-ci il 12 may tarixli 80 n mr li q rarı il  t sdiq edilmiř qazdan istifad  qaydaları. Bakı, 2011

76.  razil r , istehsalat v  inzibati binalara, otaqlara v  avadanlıqlara olan yanğın t hl k sizliyi t l bl ri bar d  m dd alardan hansı yanlıřdır?

A) Donmuř aparatlar, armaturlar, boru x tl ri, siyirtm l r yalnız buxar v  ya isti su il  qizdırılmalıdır. Bu m qs d  c n lehim lampasından v  yaxud a ıq alovdan istifad  edilm lidir

B) Boru x tl rində v  aqreqatlarda (nasoslarda, kompressorlarda), onları sistemd ki dig r aparat v  boru x tl rindən siyirtm  v  tıxacların vasit si il  ayırmamıř v  sistemd ki t zyiqi endirm miř, flanslarının sıxılması qadağandır

C) Avadanlıqların, xüsusi ilə flans birləşmələrinin və kippəclərin germetik-liyinə nəzarət olunmalıdır və qaz sızması yerləri aşkar olduqda, nasazlığın aradan qaldırılması tədbirlər görülməlidir

D) İstismar zamanı səthlərinin temperaturu 45 dərəcə selsidən yüksək olan boru xətlərinin və avadanlıqların, onlarla işçi heyətin təmasda ola biləcək sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır

E) Təzyiq altında işləyən avadanlıqlarda təmir işlərinin aparılması, nasos və kompressorların işlək vəziyyətində kippəclərinin doldurulması və sıxılması qadağandır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2013

77. Qeyd edilənlərdən hansı ilk tibbi yardımın məqsədinə aid deyil?

A) Həyati təhlükəni ortadan qaldırmaq

B) Həyati funksiyaların davam etdirilməsini təmin etmək

C) Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək

D) Xəstə və ya yaralını müalicə etmək

E) Yaxşılaşmanı asanlaşdırmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

78. Qazdan istifadə Qaydalarına əsasən qaz paylayıcı ilə istehlakçı arasında balans mənsubiyyəti sərhədində qaz sərfini ölçən cihaz hansı sənədə uyğun olaraq quraşdırılır?

A) Texniki akta əsasən

B) Layihəyə əsasən

C) Nizamnaməyə əsasən

D) Əsasnaməyə əsasən

E) Təlimata əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

79. Qazpaylayıcı stansiyadan qazın istehlakçılara verilməsində təhlükəsizliyi təmin etmək məqsədi ilə qaza hansı miqdarda odorant məhlulu vurulur?

- A) Hər 1000 kubmetr qaza qışda 12 qram, yayda 4 qram
- B) Hər 1000 kubmetr qaza qışda 10 qram, yayda 2 qram
- C) Hər 1000 kubmetr qaza qışda 16 qram, yayda 8 qram
- D) Hər 1000 kubmetr qaza qışda 18 qram, yayda 10 qram
- E) Hər 1000 kubmetr qaza qışda 15 qram, yayda 7 qram

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.İsmayılov, R.Nağıyev, B. İsmayılov. Təbii qazlar. Bakı, 2013

80. Smart tipli sayğacın ekranında əmələ gələn F024 yazısı nəyi bildirir?

- A) Digər bir smart tipli sayğacın kartının daxil edilməsini
- B) Sayğacın istismar müddətinin bitməsini
- C) Sayğacın batareyasının açılmasını
- D) Yüklənən qaz həcmnin sayğacın 1 bölməsinə oturmamasını
- E) Sayğac hər hansı bir kodda olarkən yaddaşının ona məxsus smart karta köçürüldüyünü

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

81. Qış aylarında 1000 kubmetr təbii qazın odorizə olunması üçün hansı miqdarda etilmerkaptan məhlulundan istifadə edilir?

- A) Hər 1000 kubmetr qaza 18 qram
- B) Hər 1000 kubmetr qaza 26 qram
- C) Hər 1000 kubmetr qaza 16 qram
- D) Hər 1000 kubmetr qaza 15 qram
- E) Hər 1000 kubmetr qaza 20 qram

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008

82. ITRON firmasının istehsalı olan Smartkart tipli (əvvəlcədən ödənişli) diafaqmalı məişət qaz sayğacları hansı qazların uçotunu aparmaq üçün istifadə edilir?

- A) Alçaq təzyiqli təmiz qazların
- B) Alçaq təzyiqli təbii qazların
- C) Orta təzyiqli quru qazların
- D) Alçaq təzyiqli aqressiv olmayan qazların
- E) Kiçik təzyiqli quru və təmiz qazların

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

83. Təbii qazla havanın qarışığı hansı həddə olanda partlayış baş verir?

- A) Havanın tərkibində 2-8%-ə qədər qaz olduqda (98-92% hava)
- B) Havanın tərkibində 1-5%-ə qədər qaz olduqda (99-95% hava)
- C) Havanın tərkibində 5-15%-ə qədər qaz olduqda (95-85% hava)
- D) Havanın tərkibində 3-12%-ə qədər qaz olduqda (97-88% hava)
- E) Havanın tərkibində 6-14%-ə qədər qaz olduqda (94-86% hava)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.İsmayılov, R.Nağıyev, B. İsmayılov. Təbii qazlar. Bakı, 2013

84. Təbii qazda (metan CH₄) alışma temperaturu hansıdır?

- A) 635 dərəcə C
- B) 625 dərəcə C
- C) 645 dərəcə C
- D) 615 dərəcə C
- E) 605 dərəcə C

Testin çətinlik dərəcəsi: asan

İstinad: N. Kolpakova, A.Kolpakov. Qaz təchizatı. Yekaterinburq, 2014

85. Metan qazı (CH₄) alışarkən alışma sürəti hansı olur?

- A) 4,67 m/s
- B) 3,67m/s
- C) 1,67 m/s
- D) 0,67 m/s
- E) 2,67 m/s

Testin çətinlik dərəcəsi: orta

İstinad: N. Kolpakova, A.Kolpakov. Qaz təchizatı. Yekaterinburq, 2014

86. Mənzildaxili kəmərlərdə qaz sızmalarının mövcudluğu yoxlanılır.
(Nöqtələrin yerinə düzgün olan cavabı qeyd edin.)

- A) Alov vasitəsi ilə
- B) Odorant qatmaqla
- C) Sakit şəraitdə qulaq asmaqla
- D) Sabunlu su məhlulu vasitəsilə
- E) Kəməərə əlavə təzyiq verməklə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları. Bakı, 2013

87. Smart sayğaclarda elektron ekranda FO-44 yazısı nəyi bildirir?

- A) Sayğacda zavod qüsurunun olduğunu
- B) Sayğacın düzgün işləmədiyini
- C) Sayğacın minusa getdiyini
- D) Sayğacın batareyasının yatdığıni
- E) Sayğacın geriye fırlanmasını

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

88. İstehlakçıya qazın verilməsi hansı vaxtdan etibarən təmin edilir?

- A) Qaz qurğuları istismara qəbul olunduqdan sonra
- B) Qazın alqı-satqısı barədə müqavilə imzalandıqdan sonra
- C) Qazpaylayıcı şəbəkəyə qoşulduqdan və sınıandıqdan sonra
- D) Texniki göstəricilər normalara uyğunlaşdırıldıqdan sonra
- E) Dövlət standartlarının tələbləri yoxlanıldıqdan sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

89. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra hansı müddət ərzində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir?

- A) 5 iş günü
- B) 1 iş günü
- C) 2 iş günü
- D) 7 iş günü
- E) 3 iş günü

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

90. Mənzildə ən azı hansı müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalı?

- A) 15 gündən çox
- B) 1 (bir) aydan çox

- C) 2 (iki) aydan çox
- D) 3 (üç) aydan çox
- E) 6 (altı) aydan çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

91. Smart tipli sayğaclar da Alarm-1 nəyi bildirir?

- A) Sayğacın batareya yuvasına müdaxilə edilməsinin
- B) Batareya səviyyəsinin 30 faiz civarında qalmasını
- C) Mexaniki göstəricinin 20 litr geriyə fırlanmasının
- D) Smart tipli kartın səhv daxil edilməsinin
- E) Qapayıcı klapanın tam bağlanmamasının

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

92. Qaz sərfiyyatı abonent bazasına işləndikdən sonra qeyri-əhali abunəçisinə hansı sənəd təqdim olunur?

- A) Hesab-faktura
- B) Bildiriş
- C) Naryad-akt
- D) Texniki şərt
- E) Qəbz

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

93. Yeni nəsil Smart tipli qaz sayğaclar da XB2 nəyi bildirir?

- A) Sayğacda element yuvasının qoruyucu qapağının açılması aşkar olunub.
- B) Sayğacda müdaxilə aşkar olunub.
- C) Sayğacda klapanın bağlanması aşkar olunub.
- D) Sayğacda geriyə axın aşkar olunub.
- E) Sayğacda qaz sızması aşkar olunub.

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

94. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini hansı göstəricilərə əsasən hesablamalıdır?

- A) Ümumi orta göstəricilərə
- B) Yalnız qaz sayğacının göstəricilərinə
- C) Qaz təzyiqinin göstəricilərinə görə
- D) İstifadə edilən zamana görə
- E) Xüsusi göstəricilərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

95. Qaz paylayıcısı hər bir istehlakçının adına hansı vaxtdan etibarən fərdi hesab açır?

- A) Qazın alqı-satqı müqaviləsi bağlandığı gündən
- B) Qazın alqı-satqı müqaviləsi bağlandığı gündən başlayaraq 15 gündən gec olmayaraq
- C) Qazın alqı-satqı müqaviləsi bağlandığı gündən bir ay müddətində
- D) Müraciət etdiyi gündən
- E) Qazın nəqli başlandığı gündən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

96. Məişətdə istifadə olunan qaz qurğuları hansı tələblərə cavab verməlidir?

- A) Layihələndirilən cizgilərin tələblərinə
- B) Uyğunluq sertifikatının tələblərinə
- C) Dövlət standartlarının tələblərinə
- D) Lisenziyası olan təşkilat tərəfindən verilən sənədin tələblərinə
- E) Dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatına

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

97. Təbii qazın özülüşmə temperaturu hansıdır?

- A) 620 0C
- B) 625 0C
- C) 630 0C
- D) 640 0C
- E) 650 0C

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

98. Dəm qazının (CO) qazının miqdarını təyin etmək üçün hansı cihazdan istifadə olunur?

- A) Hidroqraf cihazından
- B) Şaxta interferometrindən
- C) Viskozimetr cihazından
- D) Psixrometr cihazından
- E) Kalorimetrik qaz indikatorundan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.İsmayılov, R.Nağıyev, B. İsmayılov. Təbii qazlar. Bakı, 2013

99. Qazın sərfinə görə hesablaşma aparılması üçün qaz sayğacları hansı sənədə uyğun quraşdırılmalıdır?

- A) Üzləşdirmə aktına uyğun
- B) Layihəyə uyğun
- C) Müqaviləyə uyğun
- D) Smeta xərclərinə uyğun
- E) Ümumi plan xəritələrinə uyğun

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

100. Vətəndaşların müraciətləri haqqında qanunda- müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə formada göndərilən və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət dedikdə hansı anlayış başa düşülür?

- A) Təklif
- B) Müraciət
- C) Ərizə
- D) Şikayət
- E) Sərəncam

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

101. Qeyd olunan cavablardan hansında Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslərinin təkliflərə, ərizə və şikayətlərə baxarkən əməl etməli olduğu tələblər göstərilməmişdir?

- A) Müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər
- B) Müraciət və şikayət vermək qaydasını izah etməməlidirlər
- C) Müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməlidirlər
- D) Müraciətə baxılmasının nəticəsi təmin edilmədikdə bunun səbəblərini göstərməlidirlər

E) Məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

102. Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş hansı hüquqa malikdir?

- A) Yenidən müraciət etməlidir
- B) Şikayət etmək hüququna malikdir
- C) Müraciətini geri çəkməlidir
- D) İstənilən qərarla razılaşmalıdır
- E) Hüquqşunasa müraciət etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

103. Vətəndaş müraciətinə uzun müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə hansı müddətə baxılmalıdır?

- A) 1 gün ərzində, bu mümkün olmadıqda isə 48 saatdan gec olmayaraq
- B) 3 gün ərzində, bu mümkün olmadıqda isə 96 saatdan gec olmayaraq
- C) 4 gün ərzində, bu mümkün olmadıqda isə 120 saatdan gec olmayaraq
- D) 2 gün ərzində, bu mümkün olmadıqda isə 72 saatdan gec olmayaraq
- E) Dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

104. Vətəndaş müraciətinin baxılması zamanı hansı halda müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir? (Tam və doğru cavabı müəyyən edin)

- A) Müraciətin baxılmamış saxlanması, müraciətin rədd edilməsi barədə qərar qəbul olunduqda və ya müraciət qismən təmin edilmədikdə

B) Müraciətin baxılmamış saxlanması, müraciətin rədd edilməsi barədə qərar qəbul olunduqda və ya müraciət tam təmin edilmədikdə

C) Müraciətin baxılmamış saxlanması, müraciətin qanunvericiliyə uyğun olmaması barədə qərar qəbul olunduqda və ya müraciət qismən təmin edildikdə

D) Müraciətin baxılmamış saxlanması, müraciətin rədd edilməsi barədə qərar qəbul olunduqda və ya müraciət qismən təmin edildikdə

E) Müraciətin baxılmamış saxlanması, müraciətin qanunvericiliyə uyğun olmaması barədə qərar qəbul olunduqda və ya müraciət tam təmin edildikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

105. Vətəndaşların şikayət müraciətlərini baxılması üçün kimlərə göndərmək qadağandır?

A) Müraciətə baxan subyektlərin vəzifəli şəxslərinə

B) Müraciətə baxan subyektlərin nümayəndələrini

C) Şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə

D) Bələdiyyə orqanı nümayəndələrinə və ya onun vəzifəli şəxslərinə

E) Müvafiq icra hakimiyyəti nümayəndələrinə və ya onun vəzifəli şəxslərinə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

106. Vətəndaşların, şikayət müraciətlərini baxılması üçün təmin etmək mümkün olmadıqda, hansı tədbir görülür?

A) Vətəndaşın müraciəti müəyyən müddətə dondurulur və müraciətə cavab verilmir

B) Vətəndaşın müraciəti ləğv olunur və müraciətə cavab verilmir

C) Vətəndaşa qanunla müəyyən edilmiş qaydada yenidən müraciət etməsi izah olunur

D) Vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur

E) Vətəndaşa bu mövzuda bir daha müraciət yazmaması bildirilir və xəbərdarlıq edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

107. Vətəndaş müraciətinin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda, hansı tədbir görülməlidir?

- A) Vətəndaşa yenidən müraciət etməsi bildirilməlidir
- B) Müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir
- C) Vətəndaş müraciəti ləğv edilməlidir və cavab verilməlidir
- D) Vətəndaş müraciəti dondurulmalıdır və cavab verilməlidir
- E) Vətəndaş müraciəti baxılmış hesab edilməlidir və cavab verilməməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

108. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək bəndi hansı şəxsin hüququna aiddir?

- A) Qrup rəhbərinin hüququna
- B) Müraciətə baxan subyektin vəzifəli şəxsinin hüququna
- C) Asan xidmət mərkəzinin direktorunun hüququna
- D) Müraciətinə baxılan vətəndaşın hüququna
- E) Müraciətə baxan subyektin hüququna

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

109. Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər bəndi hansı şəxsin vəzifə borcuna aiddir?

- A) Müraciətə baxan subyektin vəzifə borcuna
- B) Səyyar xidmətin Qrup rəhbərinin vəzifə borcuna
- C) Müraciətə baxan subyektin vəzifəli şəxsinin vəzifə borcuna

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

D) Asan xidmət mərkəzinin direktorunun vəzifə borcuna

E) Müraciətinə baxılan vətəndaşın vəzifə borcuna

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

110. İtron istehsalı olan Smart tipli, qaz sayğacının daxili hesablama mexanizmi hansı hissədən ibarətdir?

A) Silfon, diafraqma və onları hərəkətə gətirən qollar

B) Membran, diafraqma və onları hərəkətə gətirən qollar

C) Piston, diafraqma və onları hərəkətə gətirən qollar

D) Turbin, diafraqma və onları hərəkətə gətirən qollar

E) Rotor, diafraqma və onları hərəkətə gətirən qollar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

111. İtron istehsalı olan Smart tipli, diafraqmalı qaz sayğacının üzərindəki dairəvi göy düymənin vəzifəsi nədən ibarətdir?

A) Klapanın bağlanması

B) Sayğacda məbləğ bitdikdə qaz axınını dayandırmaq

C) Sayğacda qaz axınının sürətini ölçmək

D) Sayğacdən keçən qaz axınının təzyiqinin ölçmək

E) Klapanın açılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

112. İtron istehsalı olan Smart tipli, diafraqmalı qaz sayğacında elektron blok hansı hissələrdən ibarətdir?

- A) Əsas plata, maye kristallik displey, üç ədəd düymə, litium batareya, kart rider
- B) Əsas plata, maye kristallik displey, iki ədəd düymə, litium batareya, kart rider
- C) Əsas plata, maye kristallik displey, bir ədəd düymə, litium batareya
- D) Əsas plata, maye kristallik displey, üç ədəd düymə, kart rider
- E) Əsas plata, üç ədəd düymə, litium batareya, kart rider

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

113. İtron istehsalı olan Smart tipli, diafraqmalı qaz sayğacında sayğacın klapanının açılması prosesində geri sayım neçə saniyə davam edir?

- A) 100
- B) 200
- C) 190
- D) 150
- E) 250

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

114. Vətəndaş müraciəti barədə müddəalardan hansı doğrudur?

- A) Müraciətdə göstərilən məsələ aidiyyatı yönləndirildikdə müraciət baxılmış hesab olunur
- B) Müraciətdə göstərilən məsələ ləğv olunduqda müraciət baxılmış hesab olunur
- C) Müraciətdə göstərilən məsələyə baxıldıqda, bu barədə vətəndaşa əsaslandırılmış cavab verilmədən də müraciət baxılmış hesab olunur
- D) Müraciətdə göstərilən məsələ səlahiyyətə aid olmadıqda müraciət baxılmış hesab olunur
- E) Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

115. Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda hansı formada qeydiyyatdan keçirilir?

- A) Vətəndaşların təklif, ərizə və şikayətləri qeydiyyatdan keçirilmir
- B) Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamplı vurulur
- C) Sənədlərə şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılır
- D) Sənədlərə vətəndaşın əlaqə nömrəsi yazılır
- E) Sənədlərə baxılma müddəti qeyd olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

116. Adamların hərəkəti olan yerlərdən keçən yerüstü qaz kəmərləri döşəmədən hansı hündürlükdə quraşdırılır?

- A) 3,0 metrdən az olmamaqla
- B) 2,5 metrdən az olmamaqla
- C) 3,2 metrdən az olmamaqla
- D) 2,7 metrdən az olmamaqla
- E) 2,2 metrdən az olmamaqla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

117. Qazın səfini ölçən sayğaclar hansı hündürlükdə quraşdırılmalıdır?

- A) 1,4-1,6 metr hündürlüyündə
- B) 1,5-1,7 metr hündürlüyündə
- C) 1,6-1,8 metr hündürlüyündə
- D) 1,8-2,0 metr hündürlüyündə
- E) 2,0-2,2 metr hündürlüyündə

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017

118. Fərdi mühafizə vasitəsi kimi təhlükəsizlik kəməmindən mütləq qaydada ... istifadə edilməlidir. (Doğru variantı nöqtələrin yerinə qeyd edin)

- A) Hündürlükdə görülən işlər zamanı
- B) Qaz təhlükəli işlər zamanı
- C) Odlu-qaynaq işlər zamanı
- D) Partlayış təhlükəli ərazilərdə görülən işlər zamanı
- E) Yanğın təhlükəli ərazilərdə görülən işlər zamanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. FHN-nin № 20/01-005 sayılı 24 oktyabr 2016-cı il tarixli qərarı

119. Aşağıda qeyd olunanlardan hansı qadağandır?

- A) Vətəndaşın müraciətinə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etmək
- B) Müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat vermək, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərmək
- C) Müraciət olunan məsələnin mahiyyətini öyrənmək və onun həlli üçün lazımı sənədləri tələb etmək
- D) Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək
- E) İrqi, milliyətinə, dininə, dilinə və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

120. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununda müraciət edən şəxs dedikdə hansı şəxslər başa düşülür?

- A) Fiziki və ya hüquqi şəxs

- B) Vəzifəli şəxslər və ya fiziki şəxs
- C) Vəzifəli şəxslər və ya hüquqi şəxs
- D) Dövlət qorumasında olan şəxslər
- E) Məcburi köçkün və qaçqın şəxs

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

121. Vətəndaşların müraciətləri haqqında qanunda-qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, elm, təhsil, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət dedikdə hansı anlayış başa düşülür?

- A) Şikayət
- B) Sərəncam
- C) Təklif
- D) Müraciət
- E) Ərizə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

122. Vətəndaşların müraciətləri haqqında qanunda-pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət dedikdə hansı anlayış başa düşülür?

- A) Təklif
- B) Müraciət
- C) Ərizə
- D) Şikayət
- E) Sərəncam

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

123. Vətəndaşların müraciətləri haqqında qanunda- fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları,

paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları dedikdə hansı anlayış başa düşülür?

- A) Təklifə baxan subyekt
- B) Ərizəni təqdim edən subyekt
- C) Şikayətə baxan subyekt
- D) Ərizəyə baxan subyekt
- E) Müracətə baxan subyekt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

124. Vətəndaşların müraciətləri haqqında qanunda-müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs kimə aid edilir?

- A) Müraciətə baxan subyektin vəzifəli şəxsi
- B) Müraciətə baxan subyekt
- C) Müraciət edən hüquqi şəxsin səlahiyyətli nümayəndəsi
- D) Müraciət edən vətəndaş
- E) Müraciət edən fiziki şəxs

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

125. Vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət dedikdə hansı müraciət başa düşülür?

- A) Kollektiv müraciət
- B) Şifahi müraciət
- C) Anonim müraciət
- D) Yazılı müraciət
- E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

126. Vətəndaşların müraciətləri haqqında qanunda - müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti dedikdə hansı müraciət başa düşülür?

- A) Kollektiv müraciət
- B) Şifahi müraciət
- C) Telefon müraciəti
- D) Yazılı müraciət
- E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

127. Vətəndaşların müraciətləri haqqında qanunda - kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət dedikdə hansı müraciət başa düşülür?

- A) Kollektiv müraciət
- B) Şifahi müraciət
- C) Anonim müraciət
- D) Yazılı müraciət
- E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

128. Vətəndaşların müraciətləri haqqında qanunda - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət dedikdə hansı müraciət başa düşülür?

- A) Kollektiv müraciət
- B) Şifahi müraciət
- C) Anonim müraciət
- D) Yazılı müraciət
- E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

129. Vətəndaşların müraciətləri haqqında qanunda - eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər dedikdə hansı müraciət başa düşülür?

A) Kollektiv müraciət

B) Şifahi müraciət

C) Anonim müraciət

D) Yazılı müraciət

E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

130. Müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət dedikdə hansı müraciət başa düşülür?

A) Kollektiv müraciət

B) Təkrar müraciət

C) Şifahi müraciət

D) Yazılı müraciət

E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

131. Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası olmadan yazılı formada göndərilən müraciət dedikdə hansı müraciət başa düşülür?

A) Kollektiv müraciət

B) Şifahi müraciət

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

C) Anonim müraciət

D) Yazılı müraciət

E) Elektron müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

132. Aşağıda qeyd olunan bəndlərdən hansı Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipinə aid deyil?

A) Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafeələrinin qorunması

B) Müraciətlərə baxılmasında müraciət edənlər arasında ayrı-seçkiliyə yol verilməməsi

C) Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi

D) Hüquqi şəxslərin hüquqlarının fiziki şəxslərə nəzərən daha mükəmməl qorunması

E) Müraciətlərə dair tələblərin vahidliyi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

133. Azərbaycan Respublikasının Konstitusiyası qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları ... (Nöqtələrin yerinə düzgün cavabı qeyd edin.)

A) Vətəndaşların yalnız yazılı müraciətlərinə şamil edilir

B) Vətəndaşların yalnız elektron müraciətlərinə şamil edilir

C) Vətəndaşların yalnız şifahi müraciətlərinə şamil edilir

D) Vətəndaşların yalnız kollektiv müraciətlərinə şamil edilir

E) Vətəndaşların bütün müraciətlərinə şamil edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

134. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası hansı qanunla tənzimlənir?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir
- B) Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir
- C) Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir
- D) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir
- E) Azərbaycan Respublikasının İnsan hüquqları müvəkkili haqqında Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu ilə tənzimlənir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

135. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası hansı qanunla tənzimlənir?

- A) Azərbaycan Respublikasının İnsan hüquqları müvəkkili haqqında Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu ilə tənzimlənir
- B) Azərbaycan Respublikasının Vətəndaşların müraciətləri haqqında Qanunu ilə tənzimlənir
- C) İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir
- D) Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir
- E) Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

136. Aşağıda qeyd olunan bəndlərdən hansı Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipinə aid deyil?

- A) Vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması
- B) Müraciətlərə baxılmasında qanunvericiliyin müvafiq tələblərinin riayət olunması

C) Vətəndaşın etdiyi müraciət mövzusunun xidmətin maraq dairəsində olmasına nəzarət edilməsi

D) Müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməməsi

E) Vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

137. Yazılı müraciət zamanı müraciət edən fiziki şəxsə aid qeyd olunanlardan hansı məlumata ehtiyac yoxdur?

A) Müraciət edən şəxsin adı

B) Müraciət edən şəxsin soyadı

C) Müraciət edən şəxsin ata adı

D) Müraciət edən şəxsin təhsili barədə məlumat

E) Müraciət edən şəxsin ünvanı (yaxud işlədiyi yer)

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

138. Yazılı müraciət zamanı müraciətə baxan subyekt haqqında hansı məlumatlar qeyd olunur?

A) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin yaşayış ünvanı

B) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin ali təhsil diplomu

C) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin iş təcrübəsi

D) Müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin yaş həddi

E) Müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

139. Yazılı müraciət zamanı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndə haqqında hansı məlumat qeyd olunmur?

A) Adı

B) Soyadı

C) Doğum tarixi

D) Ata adı

E) ünvanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

140. Hansı müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır?

A) Məxfi müraciətlər

B) Partiya müxtəlifliyi olan müraciətlər

C) Şəxsi müraciətlər

D) Anonim müraciətlər

E) Şifahi müraciətlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

141. Baxılmış hesab olunan müraciətə hansı dildə cavab verilir?

A) Müraciətə dövlət və paralel olaraq ingilis dilində cavab verilir

B) Müraciətə yalnız müraciət olunan dildə cavab verilir

C) Müraciətə dövlət və paralel olaraq türk dilində cavab verilir

D) Müraciətə dövlət və paralel olaraq rus dilində cavab verilir

E) Müraciətə yalnız dövlət dilində cavab verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

142. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən hansı qanun tənzimlənir?

- A) Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri
- B) Azərbaycan Respublikası vətəndaşlarının qazın alqı satqı müqaviləsinin bağlanması
- C) Azərbaycan Respublikası vətəndaşlarının istehlak etdiyi təbii qazın keyfiyyəti
- D) Azərbaycan Respublikası vətəndaşlarının istehlakçı olaraq hüquqları
- E) Azərbaycan Respublikası vətəndaşlarının istehlak etdiyi təbii qazın ödənməsi norma və üsulları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

143. Qeyd olunan cavablardan hansında vətəndaşların qəbul edilmə qaydasıları zidd məlumat göstərilmişdir?

- A) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsindən istənilən anda imtina edə bilməzlər
- B) Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər
- C) Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsindən istənilən anda imtina edə bilərlər
- D) Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər
- E) Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

144. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri vətəndaşların müraciətində irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda hansı tədbir görməlidirlər?

- A) 10 iş günündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir
- B) 30 gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir
- C) Məsələnin həllindən imtina edir və bu barədə müraciət edənə məlumat verir

D) 3 iş günündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir

E) 7 gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

145. Hansı halda müraciət baxılmış hesab olunur?

A) Müraciətdə göstərilən məsələ aidiyyatı yönləndirildikdə müraciət baxılmış hesab olunur

B) Müraciətdə göstərilən məsələ ləğv olunduqda müraciət baxılmış hesab olunur

C) Müraciətdə göstərilən məsələyə baxıldıqda, bu barədə vətəndaşa əsaslandırılmış cavab verilmədən də müraciət baxılmış hesab olunur

D) Müraciətdə göstərilən məsələ səlahiyyətə aid olmadıqda müraciət baxılmış hesab olunur

E) Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

146. Vətəndaş tərəfindən verilən hansı tip müraciətlərə baxılmır?

A) Anonim müraciətlərə baxılmır

B) Əcnəbi vətəndaşların müraciətlərinə baxılmır

C) İstənilən müraciətə üzrlü səbəb olmadan baxılmasından imtina edilə bilər

D) Yaşı 18-ə çatmayan vətəndaşların müraciətlərinə baxılmır

E) Səbəbindən asılı olmayaraq bütün müraciətlərə baxılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

147. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması hansı qanunla tənzimlənir?

A) Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu ilə

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- B) Qazdan istifadə haqqında Azərbaycan Respublikasının Qanunu ilə
- C) Enerji təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu ilə
- D) Qaz təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu ilə
- E) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

148. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin ... (Cümləni tamamlayın).

- A) Müraciət etmək hüququnu pozmalıdır
- B) Hüquqlarını və azadlıqlarını pozmamalıdır
- C) Müraciətindən asılı olmamalıdır
- D) Vəzifəsindən asılı olmalıdır
- E) Müraciətindən asılı olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

149. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə hansı tədbir görülür?

- A) Müraciətin surəti 1 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir
- B) Müraciətin surəti 10 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir
- C) Müraciətin surəti 3 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir
- D) Müraciətin surəti 15 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir
- E) Müraciətin surəti 5 iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

150. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin hansı sənədi əlavə olunmalıdır?

- A) Nümayəndənin ali təhsil haqqında diplomu
- B) Nümayəndənin doğum haqqında şəhadətnaməsi
- C) Nümayəndənin yaşayış yeri haqqında arayışı
- D) Nümayəndənin səlahiyyətini təsdiqləyən sənədin surəti
- E) Nümayəndənin əmək kitabçası

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

151. Elektron müraciət həmin müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə hansı formada göndərilir sualının ən dəqiq cavabını qeyd edin.

- A) Poçt vasitəsilə və ya faks vasitəsilə göndərilir
- B) Onun rəsmi internet saytına daxil edilir və ya faks vasitəsilə göndərilir
- C) Elektron ünvanına və faks vasitəsilə göndərilir
- D) Onun rəsmi internet saytına daxil edilir və ya poçt vasitəsilə göndərilir
- E) Elektron ünvanına və ya poçt vasitəsilə göndərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

152. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın hansı məlumatları göstərməlidir?

- A) Ünvanı (elektron və ya poçt)
- B) Ailə vəziyyəti (evli və ya subay)
- C) Ünvanı (yaşayış və ya qeydiyyat)
- D) Doğum tarixi (ay, il)
- E) Təhsil haqqında diplomu (təhsil müəssisəsi və ixtisas)

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

153. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri bu qanunun tələblərinə uyğun olaraq nələri etməlidirlər sualının doğru olmayan cavab hansıdır?

- A) Mütləq qəbul etməli
- B) Qeydiyyatata almalı
- C) Müraciəti qəbul etməkdən imtina etməli
- D) Müraciəti qeydiyyatata almaqdan imtina etməli
- E) Onlara baxılmasını təmin etməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

154. Müraciət edən vətəndaşın tələbi ilə müraciət haqqında hansı məlumatlar bildirilir? (Tam dəqiq cavabı qeyd edin.)

- A) Müraciətin qeydiyyat nömrəsi, tarixi və icraçısına dair məlumat
- B) Müraciətə baxan icraçının yaş həddi, müraciətin qeydiyyat nömrəsi və tarixi
- C) Müraciətə baxan icraçının iş təcrübəsi, müraciətin tarixi və icraçısına dair məlumat
- D) Müraciətin qeydiyyat nömrəsi, müraciətə baxan icraçının iş təcrübəsi və yaş həddi
- E) Müraciətin tarixi, müraciətə baxan icraçının iş təcrübəsi və yaş həddi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

155. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə, müraciətə hansı formada cavab verilir?

- A) Müraciət cavab verilmədən etibarsız hesab edilir
- B) Poçt vasitəsilə yazılı
- C) Vətəndaşın ünvanına gedərək şifahi
- D) Faks vasitəsilə yazılı
- E) Vətəndaşı dəvət edərək şifahi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

156. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda qeyd olunan bəndlərdən hansı göstərməlidir? (Tam dəqiq cavabı qeyd edin.)

A) Müraciətdə göstərilən məsələlərin araşdırılması, görülən tədbirlər və müraciəti yerinə yetirən iş icraçısının adı

B) Müraciətdə göstərilən məsələlərin araşdırılması, görülən tədbirlər və müraciəti qəbul edən iş icraçısının soyadı

C) Müraciətdə göstərilən məsələlərin araşdırılması, görülən tədbirlər və məsələlərlə bağlı aidiyyəti müraciət edilməli subyekt

D) Müraciətdə göstərilən məsələlərlə bağlı aidiyyəti müraciət edilməli subyekt, görülən tədbirlər və müraciəti yerinə yetirən iş icraçısının soyadı

E) Müraciətdə göstərilən məsələlərin araşdırılması, görülən tədbirlər və müraciəti yerinə yetirən iş icraçısının soyadı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

157. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti sorğu göndərdikdə həmin sorğuya hansı müddətə cavab verilməlidir?

A) On iş günündən gec olmayaraq

B) Beş iş günündən gec olmayaraq

C) Üç iş günündən gec olmayaraq

D) Bir iş günündən gec olmayaraq

E) Yeddi iş günündən gec olmayaraq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

158. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə, həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə kim tərəfindən ona məlumat verilməlidir?

A) Müraciətə baxan subyektin rəhbəri tərəfindən

B) Müraciətə baxan subyekt tərəfindən

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- C) Müvafiq icra hakimiyyəti nümayəndələri tərəfindən
- D) Bələdiyyə orqanının nümayəndələri tərəfindən
- E) Asan xidmət könüllüləri tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

159. Vətəndaşın müraciətində göstərilən məsələlər Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə ... (Nöqtələrin yerinə düzgün cavab variantını qeyd edin.)

- A) Müraciətin baxılma vaxtı dondurulur və müraciət edənə məlumat verilmir
- B) Müraciətin cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir
- C) Müraciət edən məhsuliyətə cəlb olunur və müraciət edənə məlumat verilir
- D) Müraciət etibarsız hesab edilir və müraciət edənə məlumat verilmir
- E) Müraciət təmin edilir və müraciət edənə yazılı məlumat verilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

160. Qeyd olunan bəndlərdən hansı müraciətin baxılmamış saxlanılmasına səbəb deyil?

- A) Müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda
- B) Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti əsaslandırılmış cavab verildikdə
- C) Müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti göndərilməsi üçün kifayət etmədikdə
- D) Müraciət anonim göndərildikdə (Müraciət edən vətəndaş haqqında məlumatlar tam olmadıqda)
- E) Vətəndaş müraciətə baxan subyekt haqqında şikayət ərizəsi ilə müraciət etdikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

161. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin baxılmamış saxlanması barədə hansı müddətə məlumat verməlidir?

- A) Beş iş günündən gec olmayaraq
- B) On iş günündən gec olmayaraq
- C) Yeddi iş günündən gec olmayaraq
- D) Üç iş günündən gec olmayaraq
- E) Bir iş günündən gec olmayaraq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

162. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə hansı müddətə baxılır?

- A) 10 iş günü müddətində
- B) 5 iş günü müddətində
- C) 20 iş günü müddətində
- D) 3 iş günü müddətində
- E) 7 iş günü müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

163. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu nə qədər uzatmaq hüququ vardır?

- A) 15 iş günü
- B) 10 iş günü müddətində
- C) 5 iş günü müddətində
- D) 30 iş günü
- E) 20 iş günü müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

164. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə şifahi müraciətin baxılmamış saxlanması barədə hansı müddətə məlumat verməlidir?

- A) 7 iş günündən gec olmayaraq
- B) 5 iş günündən gec olmayaraq
- C) 3 iş günündən gec olmayaraq
- D) 1 iş günündən gec olmayaraq
- E) Dərhal

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

165. Hansı halda müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin kopyası əlavə olunur?

- A) Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə
- B) Yazılı müraciət fiziki şəxs tərəfindən təqdim edildikdə
- C) Yazılı müraciət hüquqi şəxs tərəfindən təqdim edildikdə
- D) Şifahi müraciət fiziki şəxs tərəfindən təqdim edildikdə
- E) Şifahi müraciət hüquqi şəxs tərəfindən təqdim edildikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

166. Qeyd olunanlardan hansı Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasına aid deyil?

- A) Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir
- B) Müraciətə baxan subyektlər istənilən zaman verilən müraciəti qəbul etməkdən imtina edə bilərlər

C) Müraciətə baxan subyektlərin müraciətlərinin qəbul edilməsi və cavablandırılması işini, habelə elektron formada həyata keçirmək hüququ vardır

D) Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir

E) Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyatata almalı və onlara baxılmasını təmin etməlidirlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

167. Hansı müraciət elektron imza ilə təsdiq olmalıdır?

A) Şifahi formada göndərilən müraciət

B) Yazılı formada göndərilən müraciət

C) Faksla göndərilən müraciət

D) Elektron sənəd formasında göndərilən müraciət

E) Poçt vasitəsilə göndərilən müraciət

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

168. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq hansı müddətdən bir təmin etməlidirlər?

A) Ayda beş dəfədən az olmamaqla

B) Ayda dörd dəfədən az olmamaqla

C) Ayda üç dəfədən az olmamaqla

D) Ayda iki dəfədən az olmamaqla

E) Ayda bir dəfədən az olmamaqla

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

169. Vətəndaşların qəbul edilməsi qaydasına əsasən müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri hansı halda vətəndaşı dərhal qəbul etməlidirlər?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) Təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə
- B) İstənilən halda dərhal qəbul edilməlidir
- C) Vətəndaşın istəyinə əsasən qəbul edilməlidir
- D) Sıra növbəsinə riayət olunmalıdır
- E) Vətəndaşın sağlamlıqla əlaqəli sıra gözləmə problemi olduqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

170. Vətəndaşın ... olduqda elektron xidmətlər vasitəsilə qəbula yazıla bilər. (Nöqtələrin yerinə uyğun düzgün cavabı qeyd edin.)

- A) Ali təhsil barədə sənədi
- B) Elektron imzası
- C) İş yerindən arayışı
- D) Sürücülük vəsiqəsi
- E) Yaşayış yerindən arayışı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

171. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat hansı şəkildə aparılır?

- A) Elektron qaydada
- B) Vətəndaşa verilmiş kitabçada
- C) Qeydiyyat-nəzarət vərəqəsində
- D) Möhürlənmiş blankda
- E) Agentliyin xüsusi tərtib edilmiş kitabında

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

172. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə, hansı qaydada cavablandırılır?

- A) Müraciət qəbul zamanı mütləq yazılı qaydada cavablandırılır
- B) Vətəndaşın razılığı ilə yazılı qaydada cavablandırılır
- C) Müraciət qəbul zamanı mütləq şifahi qaydada cavablandırılır
- D) Vətəndaşın razılığı ilə şifahi qaydada cavablandırılır
- E) Müraciəti cavablandıran subyektin qərarından asılı olaraq cavablandırılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

173. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda, müraciət necə təqdim olunur?

- A) Müraciət digər cavablandıran subyektə yönəldilir
- B) Müraciətin yenidən verilməsi vətəndaşdan tələb olunur
- C) Müraciəti cavablandırmaqdan imtina olunur
- D) Müraciət müəyyən müddətə dondurulur
- E) Müraciət yazılı şəkildə təqdim olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

174. Kimlərin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır?

- A) Müraciətə baxan subyektlərin rəhbərlərinin
- B) Müraciətə baxan subyektlərin özlərinin
- C) Müraciətə edən fiziki şəxslərin
- D) Müraciətə edən hüquqi şəxslərin
- E) Müraciət edən vətəndaşların

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

175. Qeyd olunan bəndlərdən hansı müraciətlərə baxılması zamanı vətəndaşların hüququna aid deyil?

- A) Müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək
- B) Müraciətin cavablandırılmasında dövlət sirri təşkil edən sənədləri tələb etmək
- C) Təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək
- D) İctimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək
- E) Müraciətin tam və hərtərəfli araşdırılması üçün sənədlərin əldə edilməsini müraciətə baxan subyektdən xahiş etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

176. Hansı halda müraciət vətəndaşın razılığı ilə qəbul zamanı şifahi qaydada cavablandırılır?

- A) Müraciətdəki məsələlər məxfi xarakter daşmadıqda
- B) Müraciəti cavablandıran subyektin kifayət qədər vaxt ayırma imkanı olmadığıda
- C) Müraciətdəki məsələlərin həlli əlavə araşdırma tələb etmədikdə
- D) Müraciət edən vətəndaş hüquqi şəxs olmadığıda
- E) Müraciətin mövzusu cavablandıran subyektin maraq dairəsində olmadığıda

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

177. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, hansı tədbir görülür?

- A) Vətəndaşın müraciəti cavablandırılmadan imtina olunur
- B) Vətəndaşdan müraciətin yenidən eyni qaydada verilməsi tələb olunur
- C) Vətəndaşın müraciəti şifahi qaydada cavablandırılır
- D) Vətəndaşın müraciəti müəyyən müddətə dondurulur
- E) Vətəndaşa aidiyyəti müraciət etmə qaydası izah olunur

Testin çətinlik dərəcəsi: çətin

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

178. Qeyd olunan bəndlərdən hansı müraciətlərə baxılması zamanı vətəndaşların hüququna aid deyil?

- A) Müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etmək
- B) Müraciət aidiyyəti göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq
- C) Müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti göndərilməsinə dair məlumat almaq
- D) Müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək
- E) Müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu

179. İstehlakçı tərəfindən istifadə edilən, lakin qaz sərfinin uçotu üsullarının mükəmməl olmaması ilə bağlı nəzərə alınmayan qaz sərfi nə adlanır?

- A) Texniki itkilər
- B) Real itkilər
- C) Texnoloji itkilər
- D) Gizli itkilər
- E) Bilinməyən itkilər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.M.İsmayılov, T.V.Cəfərov. Qaz istismarı xidmətinin sorğu kitabı. Bakı, 2013

180. İstehlakçının qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qaz paylayıcı şəbəkəyə qoşulması hansı Dövlət qurumu tərəfindən müəyyən edilir?

- A) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən
- B) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- C) Qaz Nəzarəti İdarəsi tərəfindən
- D) SOCAR-in müvafiq qurumları tərəfindən
- E) Podratçı tikinti təşkilatı tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

181. İstehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanması, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri hansı şəxs həyata keçirir?

- A) İstehlakçı
- B) İstismarçı
- C) İstifadəçilər
- D) Qaz nəzarətçisi
- E) Qaz paylayıcısı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

182. İstehlakçıların istismarda olan qaz qurğularını hansı vəziyyətdə saxlamağı qadağandır?

- A) Təmirsiz
- B) Nəzarətsiz
- C) İşlək vəziyyətdə
- D) Qanunsuz
- E) Nasaz vəziyyətdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

183. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri; tərkibi, sıxlığı, rütubətliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri hansı tələblərə cavab verməlidir?

- A) Qüvvədə olan Dövlət standartlarına
- B) Energetika Nazirliyinin müəyyənləşdirdiyi normalara
- C) Qazpaylayıcı Şirkətin müəyyənləşdirdiyi standartlarına
- D) SOCAR-ın standartlarına
- E) Beynəlxalq norma və standartlara

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

184. İstehlakçıya tələb edilən qazın həcmi hansı qaydada müəyyən edilir?

- A) Gündəlik qaz sərfinə uyğun
- B) Həftəlik qaz sərfinə uyğun
- C) Saatlıq qaz sərfinə uyğun
- D) 10 günlük qaz sərfinə uyğun
- E) 20 günlük qaz sərfinə uyğun

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları. Bakı, 2013

185. Texniki şərt hansı formalı sənəd adlanır?

- A) Texniki sənəd
- B) Layihə
- C) Cizgi
- D) Pasport
- E) Metroloji sənəd

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

186. İstehlakçı hansı tələblərə cavab verən məişət qaz qurğusundan istifadə etməlidir?

- A) Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsinin müəyyən etdiyi dövlət standartlarının
- B) Azərbaycan Respublikası Energetika Nazirliyinin müəyyən etdiyi dövlət standartlarının
- C) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi dövlət standartlarının
- D) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi dövlət standartlarının
- E) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

187. İstehlakçı Müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə hansı hal baş verir?

- A) Müqavilənin müddəti avtomatik üç il müddətinə uzadılır
- B) Müqavilənin müddəti avtomatik iki il müddətinə uzadılır
- C) Müqavilənin müddəti avtomatik bir il müddətinə uzadılır
- D) Müqavilə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur
- E) Müqavilənin müddəti dayandırılır, müqavilə ləğv olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011

188. Elektron sənəd formasında göndərilən müraciət hansı formada təsdiq olunmalıdır?

- A) Notarial qaydada
- B) Elektron imza ilə
- C) Ştamp və ya möhürlə
- D) Şəxsiyyəti təsdiq edən sənədlə
- E) Vətəndaşın imzası ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

189. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir., eləcədə müraciətin mətnində ... yol verilməməlidir (Nöqtələrin yerinə düzgün olan cavabı qeyd edin.).

A) Şikayətə

B) Leksikoloji səhvlərə

C) Təhqir və böhtana

D) Dialektlərə

E) Orfoqrafik səhvlərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

190. Təşkilatların və struktur bölmələrinin rəhbərləri dəyişdirildikdə icrada olan sənədlər ... (Nöqtələrin yerinə uyğun cavab variantını qeyd edin.)

A) Akt qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi Energetika Nazirliyində saxlanılır

B) Akt qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi Asan xidmət mərkəzində saxlanılır

C) Akt qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi kargüzarlıq xidmətində saxlanılır

D) Akt qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi Nazirlər Kabinetində saxlanılır

E) Akt qəbul edilir və təhvil verilir. Aktın bir nüsxəsi Dövlət Neft Şirkətində saxlanılır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

191. İşdən çıxarıldıqda və ya başqa işə keçirildikdə, icraçı onda olan işləri və sənədləri nə edir?

- A) Vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə görülməli işləri izah etməlidir
- B) Həmin sənədləri arxivləşdirərək kargüzarlıq xidmətinə təhvil verir
- C) Vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə şifahi formada təhvil verməlidir
- D) Vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə akt təhvil verməlidir
- E) Vəzifəyə yeni təyin edilən və ya həmin vəzifəni müvəqqəti icra edən şəxsə elektron formada təhvil verməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

192. Hansı sənədlər blanksız tərtib edilir?

- A) Bir və daha artıq təşkilat adından hazırlanan sənədlər
- B) Bir təşkilat adından hazırlanan sənədlər
- C) Üç və ya daha artıq təşkilat adından hazırlanan sənədlər
- D) Beş və ya daha artıq təşkilat adından hazırlanan sənədlər
- E) İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

193. Blanksız tərtib edilən sənədlər hansı formada təsdiqlənir? (Ən doğru cavab variantını seçin)

- A) Təşkilat rəhbərinin imzası və gerbli möhürü ilə
- B) Təşkilatın gerbli möhürü ilə

- C) Təşkilat rəhbərinin imzası ilə
D) Təşkilat rəhbərinin imzası və möhürü ilə
E) Təşkilatın möhürü ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

194. İki və daha artıq səhifəsi olan sənədlər necə nömrələnməlidir?

- A) Sonuncu səhifədən başlayaraq
B) Beşinci səhifədən başlayaraq
C) İkinci səhifədən başlayaraq
D) Üçüncü səhifədən başlayaraq
E) Birinci səhifədən başlayaraq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

195. Qoşması olan sənədlərdə hansı halda qoşmadakı vərəqlərin sayı göstərilir?

- A) Qoşma sayı 15 vərəqdən çox olarsa
B) Qoşma sayı 5 vərəqdən çox olarsa
C) Qoşma sayı 10 vərəqdən çox olarsa
D) Qoşma kitab şəklində bağlansa
E) Qoşma sayı 25 vərəqdən çox olarsa

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

196. Surətlərin təsdiq edilməsi üçün İmza rekvizitindən aşağıda sol sahədə hansı təsdiqləyici imza əlavə edilir?

- A) Əsli
- B) Təsdiq
- C) Həqiqi
- D) Surət
- E) Düzdür

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

197. Sənədin surət olması haqda birinci vərəqinin yuxarı sağ küncündə hansı qeyd yazılır?

- A) Düzdür
- B) Surət
- C) Əsli
- D) Təsdiq
- E) Həqiqi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

198. Qəbul edilmiş qərara kimin razılığı olmadan düzəliş etmək qadağandır?

- A) Kargüzarlıq xidməti rəisinin
- B) Asan xidmət əməkdaşının
- C) Kargüzarlıq əməkdaşının
- D) Asan xidmətdə müraciətə baxan subyektin

E) Təşkilat rəhbərliyinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

199. Əmrin sərəncam hissəsi hansı sözlə başlayır?

- A) Əmr edirəm
- B) Qərara alıram
- C) Təsdiq edilsin
- D) Təklif edilsin
- E) İcra edilsin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

200. Əmrin hər bəndi hansı məlumatla başlayır?

- A) Struktur bölməsinin konkret icraçısının ad və soyadı ilə
- B) Struktur bölməsinin konkret icraçısının və ya vəzifəli şəxsin ad və soyadı ilə
- C) Struktur bölməsinin konkret vəzifəli şəxsin vəzifə mövqeyi, ad və soyadı ilə
- D) Struktur bölməsinin işçilərinin vəzifə mövqeyi, ad və soyadı ilə
- E) Struktur bölməsinin konkret icraçısının tutduğu vəzifə mövqeyi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

201. Əmrin layihəsinin son variantına kim düzəliş edə bilər?

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) Əmri imzalayan və tarix qoyan təşkilat rəhbərinin işçisi
- B) Kargüzarlıq xidmətinin vəzifəli şəxsi
- C) Əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri
- D) Asan xidmət mərkəzinin əməkdaşı
- E) Əmrdə adları qeyd olunan istənilən şəxs

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

202. Əmr hazırlanarkən onun struktur bölmələrinə və tabelikdə olan təşkilatlara göndərmək zərurətini və əmrin tirajını kim müəyyən edir?

- A) Kargüzarlıq xidmətinin vəzifəli şəxsi
- B) Asan xidmət mərkəzinin əməkdaşı
- C) Əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri
- D) Əmri hazırlayan icraçı
- E) Əmrdə adları qeyd olunan istənilən şəxs

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

203. Aşağıda qeyd olunan hallardan hansında sənədə təşkilatın möhürü vurulmalıdır?

- A) Sənədin surəti çıxarılacaqsə
- B) Sənəd əsli ilə təsdiq olunmuşsa
- C) Sənəd vəzifəli şəxslərə göstəriləcəksə
- D) Sənəd arxivləşdiriləcəksə
- E) Sənəd təşkilatın xüsusi blankında tərtib edilməmişsə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

204. Kargüzarlığın aparılmasına dair təlimata əsasən - Dövlət gerbi əks olunan möhürü olmayan təşkilatlar sənədi necə təsdiq edirlər?

- A) Əsas möhürdən istifadə ilə
- B) Yalnız vəzifəli şəxsin imzası ilə
- C) Nazirlər kabinetinin nümayəndəsinin imzası ilə
- D) Əməkdaşın imzası ilə
- E) Asan xidmət mərkəzinin sədrinin imzası ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının(səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı

205. Yeraltı qaz kəmərlərinin çəkilməsi (qaynaq vasitəsilə quraşdırılması) zamanı hansı uzunluqda olan borulardan istifadə edilməsi məsləhət görülür?

- A) 12 metrdən az olmayan
- B) 8 metrdən az olmayan
- C) 10 metrdən az olmayan
- D) 6 metrdən az olmayan
- E) 9 metrdən az olmayan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

206. Qaz kəməri ilə elektrik rozetkəsi və açarları arasında məsafə nə qədər olmalıdır?

- A) 0,4 metrdən az olmamalıdır

- B) 0,6 metrdən az olmamalıdır
- C) 0,5 metrdən az olmamalıdır
- D) 0,7 metrdən az olmamalıdır
- E) 0,3 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

207. Alçaq təzyiqli (0,05 kqq/kv.santimetr) yeraltı qaz kəmərlərindən bina və tikililərin özüllərinə qədər məsafə hansıdır?

- A) Ən azı 3,0 metr məsafə
- B) Ən azı 1,0 metr məsafə
- C) Ən azı 4,0 metr məsafə
- D) Ən azı 2,0 metr məsafə
- E) Ən azı 5,0 metr məsafə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

208. Alçaq təzyiqli (0,05 kqq/kv.santimetr) yeraltı qaz kəmərlərindən avtomobil yollarına qədər məsafə hansıdır?

- A) Ən azı 2,5 metr məsafə
- B) Ən azı 1,2 metr məsafə
- C) Ən azı 1,5 metr məsafə
- D) Ən azı 3,5 metr məsafə
- E) Ən azı 4,5 metr məsafə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

209. Qazın nəqli və istehlakçıya çatdırılması üsulları hansılardır?

- A) Borular vasitəsilə
- B) Borular və xüsusi balonlar vasitəsilə
- C) Balonlar vasitəsilə
- D) Gəmilər vasitəsilə və xüsusi balonlar vasitəsilə
- E) Xüsusi balonlar vasitəsilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

210. Kənd təsərrüfatının torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə neçə metrədən keçən torpaq sahəsi mühafizə zonasını təşkil etməlidir?

- A) 15 metr hər tərəfə
- B) 20 metr hər tərəfə
- C) 25 metr hər tərəfə
- D) 30 metr hər tərəfə
- E) 35 metr hər tərəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

211. Hesablaşma dövründə qaz paylayıcı ilə istehlakçı arasında qazın həcmi və dəyəri nə tərtib olunur və ikitərəfli imzalanır?

- A) Müqavilə
- B) Texniki akt

C) Üzləşmə kitabçası

D) Hesabat sənədləri

E) Kommersiya qeydiyyatı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

212. Yoxlamaq üçün xəndəkləri və yaxud şürflər mexaniki üsullarla qazılırsa qaz kəməri səthinə neçə metr qalmış bel vasitəsilə açılmalıdır?

A) 200-300 metr

B) 100-200 metr

C) 50-100 metr

D) 300-400 metr

E) 150-200 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

213. Qaz kəmərlərdəki quyularda quraşdırılmış siyirtmə, krana, kompressor və armaturlara təsdiq olunmuş cədvələ uyğun 1(bir) il ərzində neçə dəfə texniki xidmət göstərilir?

A) 1 dəfə

B) 2 dəfə

C) 3 dəfə

D) 4 dəfə

E) 5 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

214. öl şəraitində keçən qaz boruları üçün quyuların ağız yerin səthindən neçə metr hündürlükdə olmalıdır?

- A) 0,1-0,2 metr
- B) 0,3-0,4 metr
- C) 0,5-0,6 metr
- D) 0,2-0,3 metr
- E) 0,4-0,5 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

215. Qaz boru xətlərinin üzərində qoyulmuş üfürmə şamı hansı hündürlükdə olur?

- A) 1,5 metr
- B) 2,0 metr
- C) 2,5 metr
- D) 1,0 metr
- E) 3,0 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

216. Qaz boru kəmərinin dəmir və avtomobil yolları ilə kəsişmələri bir qayda olaraq hansı bucaq altında olmalıdır?

- A) 70 dərəcə bucaq altında
- B) 90 dərəcə bucaq altında
- C) 60 dərəcə bucaq altında
- D) 30 dərəcə bucaq altında
- E) 45 dərəcə bucaq altında

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

217. Yeraltı və yerüstü qaz kəmərlərində və onların üzərində quraşdırılmış avadanlıqların texniki vəziyyətləri ayda neçə dəfə yoxlanılır?

- A) 3 ayda 1 dəfə
- B) 1 ayda 2 dəfə
- C) 2 ayda 1 dəfə
- D) 3 ayda 2 dəfə
- E) Hər ay 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

218. İdarəetmə lövhələrində yerləşən ölçü və avtomatika cihazları üzərindəki hansı nişanlarla fərqlənir?

- A) Müvafiq rənglə
- B) Onların mahiyyətini təyin edən yazılarla
- C) Müvafiq nömrələnmə ilə
- D) Fərqlənmə işıqlanması ilə
- E) Damğa ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

219. Qaz paylayıcı stansiyasının daxili xətlərində qazın sürəti hansıdır?

- A) 30 m/san

- B) 25 m/san
- C) 35 m/san
- D) 15 m/san
- E) 20 m/san

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

220. Qaz kəmərləri ilə kanal və tunellər arasındakı məsafə hansıdır?

- A) 0,5 metr
- B) 0,4 metr
- C) 0,3 metr
- D) 0,2 metr
- E) 0,1 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

221. Yerin altı ilə futlyarda çəkilən qaz kəməri bütün hallarda qaynaq tikişindən futlyarın qurtaracağına qədər olan ara məsafədən az olmamalıdır?

- A) 80 metr
- B) 90 metr
- C) 100 metr
- D) 95 metr
- E) 85 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

222. Qaz kəmərləri binaların örtüyü üzərindən çəkildikdə binanın örtüyü ilə qaz kəmərinin alt hissəsi arasındakı məsafə neçə metrdən az olmamalıdır?

- A) 0,7 metr
- B) 0,6 metr
- C) 0,5 metr
- D) 0,4 metr
- E) 0,3 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

223. Futlyarın ucları kəsişdiyi tikilinin divarlarından hər iki tərəfə ən azı hansı uzunluğa qədər çıxarılmalıdır?

- A) 1,0 metr
- B) 1,5 metr
- C) 2,0 metr
- D) 2,5 metr
- E) 3,0 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

224. Dağ-mədən rayonlarından keçən yeraltı qaz kəməri xətlərinin nəzarət boruları istehsal ərazisində bir-birindən neçə metrdən artıq olmayan məsafələrdə qoyulmalıdır?

- A) 70 metr
- B) 60 metr
- C) 50 metr
- D) 40 metr

E) 30 metr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsiz tədbirləri qaydalarının təsdiq edilməsi haqqında qaydaları. Bakı, 1999

225. Qaz təsərrüfatında mövcud iş yerlərinin atestasiyası neçə ildən bir keçirilir?

A) 1 ildən 1 dəfə

B) 4 ildən 1 dəfə

C) 3 ildən 1 dəfə

D) 5 ildən 1 dəfə

E) 2 ildən 1 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. Soraq kitabı. I cild, 2009

226. Qaz təsərrüfatında mövcud təhlükə potensialı obyektlərdə işləyən işçilər hansı müddətdə tibbi müayinədən və attestasiyadan keçməlidirlər?

A) 15 aydan 1 dəfədən az olmamaq şərti ilə

B) 3 aydan 1 dəfədən az olmamaq şərti ilə

C) 6 aydan 1 dəfədən az olmamaq şərti ilə

D) 9 aydan 1 dəfədən az olmamaq şərti ilə

E) 12 aydan 1 dəfədən az olmamaq şərti ilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. Soraq kitabı. I cild, 2009

227. İşçilərin təhlükəsiz iş üsullarının öyrədilməsi hansılardır?

A) Bütün növ təlimatlar, kursların təşkili, praktiki məşğələlər

B) Kursların təşkili, fərdi ixtisasların artırılması, ezamiyyətə göndərilmə

C) Kursların təşkili, fərdi ixtisasların artırılması, praktiki məşğələlər

D) Bütün növ təlimatlar, biliklərin yoxlanılması, kursların təşkili

E) İşçilərin ixtisaslarının artırılması, təlimatların keçirilməsi, ezamiyyətə göndərilmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

228. Neft Sənayesi müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası aparılan işlər hansı rəhbər sənədlərə əsasən idarə olunur?

A) İdarənin əmrləri və sərəncamları

B) Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalar

C) Neft Sənayesi Həmkarlarının qərar və qətnamələri

D) Qüvvədə olan əməyin mühafizəsi və təhlükəsiz texnikası qaydaları

E) Əməyin Mühafizəsinin vahid idarəetmə sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

229. Yerüstü və yeraltı qaz boru xəttində və qaz qurğularında qaz sızmasını hansı vasitələrlə təyin edilir?

A) Hidrometrlə

B) Sabun köpüyü ilə

C) Qazanalizatorlarla

D) Kalibratorla

E) Hıqrometrlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

230. Maşın və avadanlıqlar üçün tərtib olunan pasportlar və sənədlər harada saxlanılır?

A) Sex və ya sahə rəisləri

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- B) Mühəndis–texniki işçilər
- C) Texniki nəzarət xidməti
- D) Müəssisənin idarə heyəti
- E) Müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin işçiləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

231. İş şəraiti iş yerlərinin attestasiyasının keçirilməsi qaydası hansıdır?

- A) 3 ildən bir
- B) 5 ildən bir
- C) 2 ildən bir
- D) Hər ildə bir dəfə
- E) 4 ildən bir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

232. Qaz təsərrüfatı işlərində qaldırıcı kranların təhlükəsiz işinin təmin edilməsi üçün müəssisə rəhbərliyi kimi məsul şəxs kimi təyin edə bilər?

- A) Kran maşinistini, sexin rəhbərini, sahə rəisini
- B) Kran təsərrüfatı ilə birbaşa məşğul olan mühəndis texniki işçini
- C) Müəssisənin texniki nəzarət xidmətinin işçilərini
- D) Müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik texnikası işçilərini
- E) Sexin rəhbərini, sexin mühəndis texniki işçilərini hadisələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

233. İş otaqlarında optimal temperatur hansı olmalıdır?

- A) 15 dərəcə C - 20 dərəcə C
- B) 30 dərəcə C - 35 dərəcə C
- C) 20 dərəcə C - 25 dərəcə C
- D) 25 dərəcə C - 28 dərəcə C
- E) 35 dərəcə C - 40 dərəcə C

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

234. İstehsalat otaqları və sahələrində istifadə olunmuş yağa bulaşmış əskilər harada saxlanılmalıdır?

- A) Adi dəmir vedrələrdə
- B) Ağzı möhkəm bağlanmış dəmir yeşiklərdə
- C) Taxta yeşiklərdə
- D) Qapaqlı yeşiklərdə
- E) İstehsalat otaqlarında və sahələrdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin vahid idarəetmə sistemi. Bakı, 2014

235. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

236. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

237. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

238. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

239. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

240. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

241. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

242. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

243. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

244. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

245. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

246. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

247. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğan

C) İzoləedici örtüklər və qurğular

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

248. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

249. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

250. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

A) Sadəcə həkimi gözləmək

B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq

- C) Şina qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tıbb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaqbıntlə sarımaq
- E) Deformasiya uğramış nahıyyəni düzləndirib bıntlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

251. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

252. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasətmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

253. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla

B) Ümumi təyinatlı tozlarla

C) Köpüklə

D) Su ilə

E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

254. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğını söndürərkən ilk növbədə nə etmək lazımdır?

A) Bölməni hermetikləşdirmək

B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq

C) Bölməni su ilə doldurmaq

D) Koşma ilə üstünü bağlamaq

E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

255. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq

C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək

D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək

E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

256. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

257. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

258. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

259. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

260. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

261. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

262. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

263. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

264. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

265. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

266. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

267. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

268. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitələri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

269. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

270. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001